

Sentyabrın 26-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində XIX əsr Azərbaycan romantik şeirinin görkəmli nümayəndəsi şair, rəssam Xurşidbanu Natəvanın 190 illik yubileyi münasibətilə hazırlanmış sərginin təqdimatı olub.

Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr edilən sərgi açılıb

AZƏRTAC xəbər verir ki, sərgidə şairənin həyat yolu, şəcərəsi, yaratdığı "Məclisi-uns" ədəbi məclisi və təmasda olduğu ədəbi çevrəsi haqqında müxtəlif illərə aid rəsm əsərləri, fotosənədlər, heykəltaraşlıq nümunələri və digər eksponatlar əksini tapıb.

Muzeyin baş direktoru akademik Rafael Hüseynov müstəqillik tariximizə əbədi yazılan 44 günlük müharibənin xalqımız üçün əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edilib. 2020-ci ilin noyabrından bu günədək gələn yol əslində hər an zəfər yoludur. Bu zəfər yolunda Azərbaycan yeni-yeni uğurlara imza atır.

Akademik Rafael Hüseynov Prezident İlham Əliyevin Xurşidbanu Natəvanın 190 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq silsilə tədbirlər keçirildiyini vurğulayıb.

Natəvanın zəngin yaradıcılığı, ömür yolu və şəxsiyyəti haqqında söz açan akademik bildirib ki, Mehdiqulu xanın qızı və Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın bədii istedadı və qabaqcıl ideyalara malik söz sənətkarı kimi ədəbiyyat tariximizdə xüsusi yeri var. Qarabağ xanlığının varislərindən olub vətəni Şuşada "Xan qızı" adı ilə məşhur olan Xurşidbanu, aşiqanə-hüznü şeirlər, təbiət təsvirləri və müasirlərinə ünvanladığı mənzumələri ilə sevilən, keşməkeşli tale yolu keçmiş qadın şairlərimizdənədir.



Sərgidə görkəmli şairin çoxşaxəli sənət irsinin, ictimai fəaliyyətinin əks olunduğunu deyən akademik qeyd edib: "Xurşidbanu Natəvan yalnız şair deyil, həm də Azərbaycan ictimai-siyasi həyatının son dərəcə əhəmiyyətli simalarından biridir. Onun Qarabağda olan fəaliyyəti yalnız bir şairin, bir zərif qadının gördüyü işlərdən ibarət olmayıb. O, ictimai-siyasi həyatın qurucusu, Qarabağın, Şuşanın gələcək inkişafı haqqında düşünən bir insan idi".

Rafael Hüseynov Xurşidbanu Natəvanın 190 illiyi ilə bağlı Milli Azərbaycan Ədəbiyyatı Muzeyində keçirilən tədbirlər barədə məlumat verərək qeyd edib ki, yaxın günlərdə görkəmli şairə həsr olunmuş buklet çap olunacaq. "Xan qızı Natəvan və Azərbaycan qadınının ədəbi-mədəni mübarizələri" mövzusunda iyulun 5-də keçirilmiş Beynəlxalq elmi konfransın materialları hazırda nəşr edilir. Bundan əlavə, Nizami muzeyinin iştirakı ilə Özbəkistanda Xurşidbanu Natəvanın şerləri ilk dəfə tam halda özbək dilində nəşr olunacaq.

Sonra sərgiyə baxış keçirilib.